

Xalq Düşməninə

Abdulla Şaiq

© Abdulla Şaiq. Arazdan Turana. Bakı 2003

Dayan, dayan, cahil memar, bina, otaq əyridir,
Çünki o əl, o göz, qulaq, o baş ayaq əyridir.
Bacarıqsız bir memarsan yeni bina qurmaqda,
Ancaq məharətin vardır dağıtmaqda, qırmaqda.
Rəyasətə imtahan var, budur səni qudurdan,
Bu rütbəyə bir təsadüf atdı səni çuxurdan.
Yoxsa səndə nə bilik var, nə şürur, nə bacarıq.
Niyə, rütbəpərəstliyin Verdi sənə koxalıq.
Sən də bunu duyduğunçun tutdun yanlış bu yolu,
Dost adına qırdın, yıldın, taladın sağı-solu.
Rəyasətdə qalmaq üçün yürüdüyüñ siyaset.
Hər addımda, hər sinaqda verdi min bir fəlakət.
Tarix bunu göstərəcək, nələr, nələr yapdırın sən!
Ölkəmizdə qulaq batdı acı matəm səsindən.
Cahil, məğrur insanlarda nə ürək, nə vicdan var,
Təbii, boş təbillərin səsi şisi şiddətlə gurlar.
Yaxın-uzaq hər bir dövrü axtardım tarix boyu,
Hər qanlı tac, hər sancağı, hər bir soyu, hər sopu.
Belə vəhi bir qatılıtə təsadüf etmədim mən,
Xalqın bilikli oğlunu məhv edirsən kökündən...
Dayan, yetər, cahil sərxoş, zülmün də ölçüsü var,
Uçurumdan sıçramazlar, onun da körpüsü var.
Xaqanlıarda görünməmiş bu mənəmlik, bu mənlik,
Xalqın qanlı göz yaşları sənə oldu toy, şənlik.
Cəhalətdən, dayazlıqdan doğar qürur və inad,
Boz dalğalar sahillərdə açar ancaq qol-qanad.
Şahin yerin tutmaq üçün çırpındın, ey yapalq,
İstəyirdin boş baş ilə tarixdə ad qazanmaq.
Bnun sənin hər addımın, hərəkətin göstərdi,
Tarlasında tikan əkən nə zaman sünbü'l dərdi?
Göz yaşıyla suvarıldı bu göy tarla, bu xırman,
Yetimlərin ahı ilə işlədi hər dəyirman.

Ziyaflətsiz, mey-məzəsiz bir günün varmaz başa,
Sür şüursuz eşşəyini hər enişə-yoxuşa.
Qəhqəhəylə gülər sənə qədəhlərə axan mey,
Dövlət nədir, millət nədir sənin kimi sərxoşa.

1937

Veb direktor: Betti Bleyer
Mətni yiğdi: Nərgiz Abadi
Veb üçün hazırladı: Ülviiyə Məmmədova
AZERİ.orga qoyuldu: may, 2004